

HƏMİDƏ SEYİDOVA

NAXÇIVAN MUXTAR RESPUBLİKASI MİKOBİOTASINDA YAYILAN BOLETACEAE FƏSİLƏSİNİN NÖVLƏRİ

Məqaladə, Naxçıvan Muxtar Respublikası mikobiotasında Boletaceae Chev. fasiləsinin Boletus Fr. cinsinə daxil olan B. regius Krombh. B. queletii Schulzer və B. luridus Shaeff. Fr. növləri haqqında məlumat verilmişdir. Cinsin Avropada 50, MDB ölkələrində 20, Qafqazda 12 növ və 7 formasi, Azərbaycanda isə hələlik 10 növü aşkar olunmuşdur. Boletus Fr. cinsinə daxil olan növlər arasında meşələrdə rast gəlinmişdir.

2006-2019-ci illər arzında aparılan tədqiqatlar zamanı muxtar respublikada Boletaceae Chev. fasiləsinin növlərinə əsasın Şahbuz və Ordubad rayonunun ərazisində yayılmış meşələkərdə rast gəlinmişdir. Hələlik aparılan coxılık tədqiqatlar noticidası fasilənin növlərinə digər ərazilərdə rast gəlinməmişdir. Məqalədə, həmcinin, Boletus Fr. cinsinə daxil olan B. regius Krombh. B. queletii Schulzer. və B. luridus Shaeff. Fr. növlərinin qidalılıq xüsusiyyəti və yayıldığı ərazilər haqqında məlumat verilmişdir.

Açar sözlər: Boletaceae, Boletus, fasilə, cins, növ, yayılma zonası, meşə, qidalılıq xüsusiyyəti.

Giriş. Biomüxtəliflik – təkamül prosesində reallaşan çoxlu struktur – funksional xüsusiyyətlərin təşkilini özündə əks etdirir, planetar hayatın inkişafını və biosferin davamlılığını təmin edən canlı təbiətin fundamental xüsusiyyətindir.

Göbələklərlər aləmi üzvi aləmin biomüxtəlifliyini daha zənginləşdirir. Göbələklər 1969-cu ildə Amerikalı ekoloq alim R.Uitteker tərəfindən təklif olunan dörd aləmdən (bitkiler, heyvanlar, mikroorganizmlər, göbələklər) biridir. R.Uitteker xüsusi olaraq qeyd etmişdir ki, göbələklər osmotrof yolla qidalanan və özündə heterotrof eukariotları birləşdirən canlılar aləminin müstəqil ekotrofik qrupudur. Onların yayılma areali, ekoloji və bioloji müxtəlifliyi olurduca zəngindir.

Həzirdə elmə, su və quru ekosisteminin mühüm tərkib hissəsi olan, 120 mindən artıq göbələk növü məlumdur. Bütün məlum olan göbələk növləri təqribən 8300 cinsdə, 560 fəsilədə, 140 sırada, 36 sinifdə 7 şöbədə birləşdirilir [1, s. 4-5].

Boletaceae Chev. fasiləsinə 17 növ və 250 növ daxilidir. Papaqcıdan və mərkəzi ayaqcıdan – kötükçədən ibarət ləti göbələklərdir. Onlara meyvə tutumunun alt hissəsində borucuqşkilli himenofor olan 1sm-dən 50 sm-ə qədər diametrində olan göbələklər daxildir. Əksəriyyəti ektotrof mikoriza törədir. Simbioza daxil olacaq bitkiler olmayan şəraitdə sərbəst şəkildə saprotrof həyat tərzi keçirirlər.

Fasilənin əsas cinsi *Boletus*-dur. Papaqlı göbələklər içərisində *Boletus* Fr. cinsi özünləşmişdir. Onların meyvə cismi – bazidiomaları ətli, simbiotrof kimi yaşıdlıqları meşə bitkilərində inyəyarpaq və enliyarpaq ağacların kökləri ilə mikoriza əmələ getirin, əksəriyyəti isə yaxşı yeməli göbələklərdən hesab olunurlar. Cinsin adı da boletus-yeməli göbələk sözündən götürülmüşdür. Boletusların zəhərli və yeməli olmayan növləri də vardır. Zəhərli hesab edilən bir növü – *Boletus satanas* Lenz. Qafqazın bir çox bölgələrində rast gəlindiyi üçün onun Azərbaycanda da, xüsusən şimal-qərb meşələrimizdə bitməsi da güman edilir. Cinsin Avropada 50, MDB ölkələrində 20, Qafqazda 12 növ və 7 forma, respublikamızda isə hələlik 10 növü aşkar olunmuşdur [2, s. 19-20]. Naxçıvan MR mikobiotasında isə hələlik 3 növü yayılmışdır [4, s. 5; 5, s. 76; 9, s. 38].

Boletales sırasına daxil olan bu cinsin himenoforları borucuqlu, ağ və ya sarımtıl rəngli, məsamaları kiçik, çox vaxt dairəvidir. Ayaqcıq yoğun, səthi bəzən torcuq naxışına malik olur. Göbələk ləti ağ və ya sarı, bir sıra növlərində kasıdkıda görürəndir. Sporlar hamar, iyvarı, zey-tunu-qonur, sarımtıl-qonurdur. Bu göbələklərə tək-tək yay aylarında, kütłəvi haldə payızda rast gəlinir.

Material və metodika. Tədqiqat materialı olaraq Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərindən çöl tədqiqatları zamanı toplanılan *Boletaceae* Chev. fasiləsinə aid göbələk nümunələri götürülmüşdür. Materialları toplanılması və herbarialşdırılması standart metodikalar üzrə həyata keçirilmişdir [7, 10]. Herbarialşdırılmış nümunələrdə göbələklərin toplanıldığı yer və biosenozoları təsviri oträflı qeyd edilmişdir.

Nümunələr toplanıllarən morfoloji əlamətlərə görə fərqlər 10 dəfə böyüdən luponan istifadə etməklə müəyyən edilmişdir. Anatomiq əlamətlər isə Azərbaycan MEA Botanika İnstitutunun İbtidai bitkilər sistematiskası və Naxçıvan Bölməsi Bioressurslar İnstitutunun Bitki sistematiğası şöbəsində BIOLAM, MBC-10, WF-10xDN/18 mm və IDEAL işqi mikroskoplarından istifadə edilməklə aparılmışdır. Öyrənilən növlərin təyinatında A.S. Sadiqovun [2, 3], S.P. Vasserin [8], L.V. Qaribova, İ.İ. Sidorovanın, M.B. Qorlenkonun [9] ədəbiyyatlarından istifadə edilmişdir. Toplanan növlərin adlarının dağıqlaşdırılmasında Ainsfort və Bisbinin [13] göbələklərin lügəti kitabının 10-cu nəşrindən istifadə edilmişdir. Latınca adlar və müəlliflərin adlarının qısaldırılması Index Fungorum (www.indexfungorum.org) [12] internet saytına əsasən verilmişdir.

Toplanmış bütün növlərin herbarisi AMEA Botanika İnstitutunun İbtidai bitkilər şöbəsinin mikoloji herbariumunda, AMEA Naxçıvan Bölməsi Bioressurslar İnstitutunun Herbari fondunda saxlanılır.

Alınmış nəticələrin müzakirəsi. Ərazinin genişliyi və göbələklərin yayılma zonalarının müxtəlifliyi nəzərə alınaraq çöl işlərinin aparılmasında əsas üstünlük marşrut metoduna verilmişdir. Marşrutların seçilməsi zamanı ərazi bitkiliyinin zonalıqlar üzrə paylanması və botaniqi-coğrafi xüsusiyyətləri də nəzərə alınmışdır. Ekspedisiyalar zamanı *Boletaceae* Chev. fasiləsinin növ tərkibi və yayılma zonaların dağıqlaşdırılmış, onların mövsümü dinamikasının illər üzrə doğasılmış müyyənəldirilmişdir.

Azərbaycan dilində papalı göbələklərin təyinat kitabı olmadığından A.S. Sadiqov əsasən palid, vələs, fistiq ayaqcıq cinslərinin üstünlük təşkil etdiyi Talış, Quba-Xaçmaz, Şamaxı, Zaqatala-Balakən bölgələrinin enliyarpaq meşələrindən topladığı *Boletus* Fr. cinsinə daxil olan növlərin təyinat cədvəlini tərtib etmiş, həmcinin, göbələklərin qidalılıq xüsusiyyəti haqqında da məlumat vermişdir [2, s. 19-20]. Aşağıda *Boletus* Fr. cinsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ərazisindən aparılan təhlillər zamanı A.S. Sadiqovun təyinat cədvəlindən istifadə edərək bu cinsin növləri haqqında məlumat verifikasi.

Sıra: BOLETALES E. J. GILBERT

Fəsilə: *Boletaceae* Chev.

Cins: *Boletus* Fr.

1. *Boletus regius* Krombh. – Qəşəng boletus.

Papaqcıq 10-20 sm, açıq çəhrayı, yastiqvarı, səthi keçəlidir. Ləti solğun sarı, kəsdikdə göyərdir. Himenofor parlaq sarıdır. Ayaqcıq 9-12/3,5-5 sm, sarı rəngdə torcuğa malikdir. Sporlar 10-15/3,2-4,5 mkm-dir. Fistiq və palid meşələrində yay və payızda əmələ gəlir.

Bu növ T.M. Axundov tərəfindən 5.X.1961-ci ildə Ordubad rayonunun Biləv kəndindən 1800-2000 m d.s.h.-dən hündürlükdən meyvə bağlarından toplanılmışdır [6, s. 42]. Aparılan

tədqiqatlar zamanı *Boletus regius* Krombh. növü 16.IX.2010-cu ildə Şahbuz rayonunun Babatabat ərazisində palid ağacının altında toplanmışdır.

Azərbaycan mikobiotasına ilk dəfə olaraq A.S.Sadiqov tərəfindən daxil olunmuşdur. Yeməlidir.

2. Boletus luridus Shaeff.: Fr. – Palidnan, kirli-qonur boletus

Papaqcıq 5-20 sm, tünd-qonur, şabalıdı, sethi nazik tüklüdür. Ləti sari, kəsildikdə tez göyər. Borucular zeytunu-sarı, məsəmalar qırmızı və ya narncıdır. Ayaqcıq 6-12/3-4 sm, yuxarısı narncı, aşağısı qırmızımtıl, qırmızı torcuq naxışı bir qədər uzunsovudur. Ayaqcıq ləti sarımtıl, asasda qırmızı, kəsikdə tez göyərəndir. Sporlar 9-17/5-7 mkm, yumurtavarı ellip-soidal, sarımtıl zeytinundur.

Enliyarpaqlı və qarışq meşələrin işqli sahələrində əsasən palid, görüs, ağaçqayıın və s. ağaclarının altında çəmənliliklərdə yay və payızda rast gəlinir. Növ A. Sadiqov tərəfindən tək-tək və ya qrup halında, palidlı meşələrdən toplanılmışdır. Naxçıvan MR-də isə 17.VI.2010-cu ildə Şahbuz rayonunun Biçənək meşəsindən palid ağacının altında toplanılmışdır.

Naxçıvan Muxtar Respublikası mikobiotasına ilk dəfə tərəfimizdən daxil edilmişdir. Yeməlidir.

3. Boletus queletii Schulzer. – Kele boletusu. Papaqcıq 10-12 sm, yastiqvari, mərkəzi şabalıdı qonur, kənarları oxralı, zeytunu, azıldıkdə tündlüşür. Borular zeytunu-sarımtıl qonur, məsəmalar qırmızı qonurdur. Ayaqcıq məxmərvan, yuxarısı narncı, asası qırmızı qonurdur. Ləti sər olub, kəsikdə göyər. Palidlı meşələrdə yay və payızda əmələ gəlir. Növ 3.VII.2019-cu ildə Şahbuz rayonunun Biçənək ərazisindən palid meşəsindən, 10.VII. 2019-cu ildə Şahbuz rayonunun Biçənək meşəsindən toplanılmışdır. Yeməlidir. Növ Naxçıvan MR mikobiotası üçün ilk dəfə verilir.

Nəticələr. Beləliklə, aparılan tədqiqatlar nəticəsində müyyəyen olunmuşdur ki, hələlik Naxçıvan Muxtar Respublikası mikobiotasında *Boletaceae* Chev. fəsiləsinin *Boletus* Fr. cinsinə aid *B. regius* Krombh və *B. luridus* Shaeff.:Fr., *B. queletii* Schulzer. növləri yayılmışdır.

Qeyd edək ki, Naxçıvan MR-də meşəlik sahə azlıq təşkil etdiyindən bu fəsilənin növlərinə əsasən istər Axundov tərəfindən, istərsə bizim tərəfimizdən aparılan araşdırımlar zamanı ancaq Şahbuz və Ordubad rayonunun ərazisində rast gəlinmişdir. Ümumiyətlə, muxtar respublikanın digər ərazilərində də tədqiqatların aparılmasına baxmayaraq *Boletaceae* Chev. fəsiləsinin nümayəndələrinə rast gəlinməmişdir.

ƏDƏBİYYAT

1. Namazov N.R., Həsənov X.Ə. Gobələklərin sistematikası. Sumqayıt, 2015, 427 s.
2. Sadiqov A.S. Azərbaycanın enliyarpaq meşələrində rast gəlinən *Boletus* Fr. cinsinin növləri //AMEA Botanika İnstitutunun əsərləri, XXVI c., 2006, s. 19-20.
3. Sadiqov A.S. Azərbaycanın yeməli və zəhərli gobələkləri. Bakı: Elm, 2007, 124 s.
4. Seyidova H.S. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılan papaqlı gobələklər. Biol. üzrə fəl.dok. ... diss. avtoref. Bakı, 2011, 24 s.
5. Seyidova H.S. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılan papaqlı gobələklər. Bakı: Ləman, 2017, 168 s.
6. Axundov T.M. Mikoflora Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılan papaqlı gobələklər. Bakı: Elm, 1979, s. 166.

7. Bonдарцев А.С., Зингер Р.А. Руководство по сбору высших базидиальных грибов для научного их изучения // Труды Ботанического института им. В.Л.Комарова, сер. 2, вып. 6, 1950, с. 499-543.
8. Вассер С.П., Солдатова И.М. Высшие Базидиомицеты степной зоны Украины (Пор. *Boletales*, *Agaricales*, *Russulales* и *Aphyloporales*). Киев: Наукова Думка, 1977, 354 с.
9. Горленко М.В., Бондарцева М.А., Гарипова Л.В., Сидорова И.И., Сизова Т.П. Грибы СССР. Москва: Мылья, 1980. 303 с.
10. Лазарева О.Л., Зимина Т.А., Федорова Л.Ф. Методика организации гербария и коллекции фиксированных грибов-макромицетов в вузе и школе // Ярославский Педагогический Вестник, № 1, 2007, с. 1-9.
11. Сейидова Г.С. Шляпочные грибы Шахбузского Государственного Природного Заповедника Нахчыванской Автономной Республики Азербайджана // Заповедное дело в Украине, 2010, т. 16, вып. 2, с. 36-40.
12. Index Fungorum (www.indexfungorum.org).
13. Kirk P.M., Cannon P.F., Minter D.W., Stalpers J.A. Ainsworth & Bisby's Dictionary of the Fungi (10th edition). Wallingford: CAB International, 2008, 782 p.

AMEA Naxçıvan Bölümü
E-mail: hemide_seyidova@mail.ru

Hamida Seyidova

SPECIES OF THE BOLETACEAE FAMILY DISTRIBUTED IN THE MYCOBIOTA OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The paper provides information on the species *B. regius* Krombh, *B. queletii* Schulzer. and *B. luridus* Shaeff.:Fr. belonging to the genus *Boletus* Fr. of the family *Boletaceae* Chev. in the mycobiota of the Nakhchivan Autonomous Republic. In the Europe were found 50, in the CIS 20, in the Caucasus 12 species and 7 forms of the genus. So far, there are 10 species in the Republic of Azerbaijan. Species of the genus *Boletus* Fr. especially widely distributed in forests.

In the course of the research conducted during the years 2006-2019, species of the family *Boletaceae* Chev. mainly met in the forests of Shahbuz and Ordubad districts of the autonomous republic. For many years of research, these species have not yet been found in other territories. The article also reflects information about the nutritional value and territories of distribution of the species *B. regius* Krombh, *B. queletii* Schulzer. and *B. luridus* Shaeff.:Fr. of family *Boletus* Fr.

Keywords: *Boletaceae*, *Boletus*, family, genus, species, distribution zones, forests, nutritional value.

Гамида Сейдова

ВИДЫ СЕМЕЙСТВА BOLETACEAE, РАСПРОСТРАНЕННЫЕ В МИКОБИОТЕ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

В статье приведены сведения о видах *B. regius* Krombh., *B. queletii* Schulzer. и *B. luridus* Shaeff.: Fr., входящих в состав рода *Boletus* Fr семейства *Boletaceae* Chev. в мицобиоте Нахчыванской Автономной Республики. В Европе обнаружены 50, в СНГ 20, на Кавказе 12 видов и 7 форм рода. В Азербайджанской Республике насчитываются пока 10 видов. Виды рода *Boletus* Fr. Особенно широко распространены в лесах.

В ходе проведенных исследований в течение 2006-2019 годов виды семейства *Boletaceae* Chev. в основном встречены в лесах Шахбузского и Ордубадского районов автономной республики. За многолетний период исследований эти виды пока на других территориях не обнаружены. В статье также отражены сведения о пищевой ценности и территориях распространения видов *B. regius* Krombh., *B. queletii* Schulzer. и *B. luridus* Shaeff.: Fr. семейства *Boletus* Fr.

Ключевые слова: *Boletaceae*, *Boletus*, семейство, род, вид, зоны распространения, леса, пищевая ценность.

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	20.02.2020
	Son variant	27.05.2020